

■ Elmira Mahalqızı



# POEZİYA

20

## GƏNCLƏŞİRƏM

Ana yurdum mənə dolu illərinin vurğunuyam,  
Süfresi bol, qucağı şən, ellərinin vurğunuyam.  
Çöllərinin, dağlarının, gülərənin vurğunuyam,  
Gözəlliyyin gözlərinə baxa-baxa gəncləşirəm.

Ömür ötür, illər keçir, yoldan-yola buruluram?  
Çəmən kimi toxunuram, saray kimi quruluram.  
Seller kimi çağlayıram, bulaq kimi duruluram,  
Ürəklərə bağlanıram, axa-axa gəncləşirəm.

Söz ucalıq, söz zirvədir, naxışında sevinc, qəm var,  
Mənə yoxsa şairlikdə, onda nə söz, nə qələm var.  
Düşüncələr qanadında sehirlənmiş min aləm var,  
Qartal kimi zirvələrə qalxa-qalxa gəncləşirəm.

Ana vətən nə şirindi, dərdə dərman saf nəfəsin,  
Yaşamağa ürək verir şeiriyyətin zümzüməsi.  
Eşqin ilə yarışanda buludların haray səsi,  
Qayalarda şimşek kimi çaxa-çaxa gəncləşirəm.

Xeyalların pələsəngdi, pərən-pərən oylağı var,  
Hər çıçeyin öz naxışı, öz ətirli yaylığı var.  
Mahal qızı arzuların vətən adlı qaynağı var,  
Kədərimi sevincimle yixa-yixa gəncləşirəm.

## ANA

Axi sənsiz kiməm, nəyəm?  
Məhəbbəti əzəl ana,  
Sinəndə dastan göynəyir,  
Şeir, nəğmə, qəzəl, ana.

Xoş günlərim düşər yada,  
Nelər çəkdim bu dünyada...  
Bu nisgilə, bu fəryada,  
Ürək necə dözər ana.

Quzu mələr bu dağlarda,  
Yaxınlarda, uzaqlarda.  
Söz ağlayar varaqlarda,  
Gözüm səni gəzər ana.

Naxış-naxış çəkilirəm,  
Lale kimi ekilirəm.  
Hesretinə bükülürəm,  
Hicran məni üzər ana.

Getdin, dözümü ağlatdın,  
Sevən gözümü ağlatdın.  
Simli sazımı ağlatdın,  
Dərd qəlbimi əzər ana.

## ŞAIRİN ŞEİRSİZ VƏTƏNİ VARMİ

Qol-qola girdi çiçəklər, güller,  
Müjdələr gətirən bu ilk baharmı?  
Dinir, havalarda sədəfli tellər,  
Könül titrəməsə, ilham coşarmı?

Saz xalqı yaşıdadır, söz aşiqını,  
Sevənlər dinləyər öz aşiqını.  
Odlara qalayar, köz aşiqını,  
Dost-dostdan ayrılsa unudularmı?

Bu ömür nələri getirir yada,  
Tarix öz hökmünü verməyir bada.  
Nə vaxtsa köçəndə fani dünyadan,  
Ellər ünvanımı xəbər alarmı?

Sədaqət, etibar yaşıdadır bizi,  
İşığa döndərir məsləyimizi.  
Ruh könlü oynadır, günəş gündüzü,  
Ümidlər köçündə arzu qatarmı?

Könlü, ruhu, qəlbi məhəbbət olan,  
Şirin bir məsləyi yaşıdadır zaman.  
Torpaqdan yaranıb, haqqdan doğulan,  
Şairin şeirsiz vətəni varmı?

## GƏL SƏNİ APARIM BİZİM ELLƏRƏ

Borçalı elimiz yarılı, yaraqlı,  
İgidilər yetirib Babək soraqlı,  
Sinəsi bestekar, şair varaqlı,  
Gəl, səni aparım bizim ellərə.

Ləcbədin kəndindən başlayaq yolu,  
Muğanlı tərəfə uzanır qolu,  
Seyr edək düzələri, çəməni, çölü,  
Gəl, səni aparım bizim ellərə.

Günəş neğmə desin, ay neğmə desin,  
Gedək yol boyunca, çay neğmə desin,  
Bülbül eşqimizə pay, neğmə desin,  
Gəl, səni aparım bizim ellərə.

Axtaraq yaşılbəş sonalı gölü,  
Daşları əl-əlvən xinalı gölü,  
Derək kol dibindən bənövşə gülü,  
Gəl, səni aparım bizim ellərə.

Buludlar toqquşsun gurultularla,  
Yağış səpələnsin şırıltılarla,  
Çəmən göz oxşasın parılıtlarla,  
Gəl, səni aparım bizim ellərə.

Duyaq yaz ətrini, bahar ətrini,  
Düzək, qədəhlərə şeir sətrini,  
Candan əziz tutaq elin qədrini,  
Gəl, səni aparım bizim ellərə.

Yenə salxımlanıb tut ağacları,  
Dəndlərə məlhəmdir, budaqda barı,  
Dönək, Muğanlıdan Kürdlərə sari.  
Gəl, səni aparım bizim ellərə.

Dinləyək aşığıñ saz havasını,  
“Cəngi Koroğlu”nun öz havasını,  
Duyaq ocaqların köz havasını,  
Gəl, səni aparım bizim ellərə.

Analar evlərdə yandırsın şamı,  
Toy-toyu çağırsın, bayram-bayrama,  
Kənddə bir-birinə qohumdur hamı,  
Gəl, səni aparım bizim ellərə.

Muğanlı kəndimiz qonaq-qaralı,  
Gözəllər bəsleyib dünya maralı,  
Mahal qızı gəzməz eldən aralı,  
Gəl, səni aparım bizim ellərə.

## BİZİM BORÇALININ TUT AĞACLARI

Şirin xəyalımda gəzir o çağlar,  
Oxuyur nəğməmi həzin bulaqlar,  
Titrəşir könlümdə kövrek varaqlar,  
Yazda yam-yaşıldı, payızda sarı,  
Bizim Borçalının tut ağacları.

Cölöün yaraşığı, yurdun naxışdı,  
Ellərə gözətçi, demə naşidi,  
Muğanlı kəndimiz üzük qaşdı,  
“Ehramın” başına çəkir hasarı,  
Bizim Borçalının tut ağacları.

Eşqin, gözəlliyyin ömrün yaşıdı...  
Dərdlərə məlhəmdi budaqda barı,  
Bizim Borçalının tut ağacları.

Sanki, şirin duyğulardan yaranıb,  
Cılvelənib, siğallanıb, daranıb,  
Keçdiyim cığırın üstə dayanıb,  
Boylanır aramsız yollara sarı,  
Bizim Borçalının tut ağacları.

Barlı, budaqlı, şah vüqarlıdı,  
Şairlərin söz mülki tek varlıdı,  
Bezən gönüşlidü, bezən qarlıdı,  
Gümüşü, qızılı, yaşıl saçları.  
Bizim Borçalının tut ağacları.

Mahal qızı könlü çiçəkli yazdı,  
Köksündən yaranan sədəfli sazdı,  
Neçə neğmə desəm yenə də azdı,  
Heyif dövran gödək, ömür də yarı,  
Bizim Borçalının tut ağacları.

## QALACAQ

Mənim səfərimin mənzili uzaq,  
Gedirəm, ay ellər, ürəyim varaq,  
Sevən gözlərimdə dərin bir maraq,  
Arxanca boyılanan izlər qalacaq.

Şeirə tapşırdım son nəfəsimi,  
Külekler apardı derdi-sərimi,  
Qəlbimin ilahi bir şöləsini,  
Dünyaya gətirən sözler qalacaq.

Küskün xeyalların izi dağınıq,  
İncə duyguların özü dağınıq,  
Açılan səhərin üzü dağınıq,  
Göydə günəş adlı gözler qalacaq.

Vətən hesretinə dözmək çətindi,  
Vətənsiz yaşamaq, gəzmək çətindi,  
Borçalı eşqimdi, məhəbbətimdi.  
Sönməz ocağımda közlər qalacaq.